

3301 (300 test)

1Sual: Tələbatın mahiyyəti

-ehtiyaclardır

istehlakdır

idarəetmədir

iqtisadiyyatdır

sosial sferadır

2Sual: Tələbatın xarakteri

fərdi

-ictimai

özəl

dövlət

müəssisə

3Sual: Tələbatın yaranma səbəbi

fiziologiya

-mühüt

iş yeri

ailə tərkibi

vəzifə

4Sual: Tələbat iqtisadiyyatı

-resurslar

maddi nemətlər

xidmət

bazar tutumu

adamlar

5Sual: Tələbatın yeri

-idarəetmə

tənzimlənmə

müqasiyəli təhlil

proqnozlaşma

ölkəmə

6Sual: Tələbat təşkilati quruluşudur

-sistemli

kompleksli

müxtəliflik

əvəzetmə

dinamika

7Sual: Tələbatın növü deyil

maddi

mənəvi

xidmət

istehlak

-doğum və ölüm

8Sual: Tələbatın coğrafi amili

təbii resurslar

-insan amili

iqlim

maddi istehsal

ölkədə inkişaf

9Sual: Tələbatın təşkili

əhalinin tələbi

-bazar tələbi

kommersiya

gəlirlilik

mənfəət

10Sual: Tələbatın regionlaşması

əhalinin sayı

-məhsuldar qüvvələr

iş yerləri

yoxsulluq

inkişaf səviyyəsi

11Sual: Sosial tələbat

maddi tələbat

-mənəvi tələbat

inkişafda tələbat

artım

ömür müddəti

12Sual: Tələbat necə kateqoriyadır

maddi kateqoriyadır

istehsal

-sosial

mənəvi

dəyər

13Sual: Bazar tələbi qanunu

tələb və təklif

tələbat

təklif

-tarazlıq

maksimum hədd

14Sual: Minimum tələbat

yaşayış minimumu

-istehlak səbəti

ehtiyac minimumu

normalar

proqnoz normaları

15Sual: Tələbat təsir edən amil

xərc

-gəlirlər

istehsal

ixrac

idxal

16Sual: Tələbatın təsnifatı deyil

mənəvi tələbat

sosial tələbat

maddi tələbat

-ÜDM

milli gəlir

17Sual: Tələbatın ödənilməsi meyarı

-maksimum istehlak

minimum istehlak

adam başına istehlak

ailə istehlakı

region istehlakı

18Sual: Tələbatın ödənilməsi dərəcəsi

-normalar nisbət

minimum və maksimum

orta istehlak

adam başına istehlak

ticarət dövriyyəsi

19Sual: Tələbat göstəricidir

-həyat səviyyəsi

inkişaf

tərəqqi

elmi-texniki tərəqqi

regional inkişaf

20Sual: Tələbatın meyarı

məhsulun həcmi

məhsulun keyfiyyəti

-ödənilmə dərəcəsi

əhalinin güzaranı

komplekslik

21Sual: Tələbat sistemi

əlaqədir

-formalardır

mənbələrdir

əhali qrupları

sosial qrupları

22Sual: Əhalinin tələbat növü deyil

ərzaq

qeyri ərzaq

-ekologiya

xidmət

yığım

23Sual: Tələbatın resurs təminatı

yığım

-gəlir

ÜDM

investisiya

idxal

24Sual: Maddi tələbat deyil

ərzaq

qeyri ərzaq

-xidmət

istehlak

resurs

25Sual: Əhali tələbat təsnifatı deyil

kənd əhalisi

şəhər

sənaye məşhulu

kənd təsərrüfatı

-dövlət

26Sual: İctimai tələbatı

əhalinin tələbatı

fərdi

ailənin

-orta əhali tələbatı

nəzərin

27Sual: Fərdi tələbat

qruplar

insanlar

-sosial qruplar

sənaye işçiləri

dövlət qulluğu

28Sual: Tələbat asılıdır

əhalinin tərkibindən

-əhali rifahından

əhali gəlirlərindən

təbiətdən

dövlətin xarakterindən

29Sual: Tələbatın dinamikası

azalan

artan

-struktur dəyişmə

idarə olunmayan

kortəbii

30Sual: Dövlət tələbatı tənzimləyir

istehsal yolu

gəlirlər

-sosial müdafiə

inzibati

iqtisadi

31 Sual: Tələbatda həmrəylik

-minimal hədd

orta səviyyə

maksimum hədd

artma

azalma

32 Sual: Tələbatın təşkili

ticarət

idxal

-bazar

qiymət

mübadilə

33 Sual: Tələbatın təşkili formaları

fərdi

kollektiv

-tələb və təklif tarazlığı

proqnozlaşma

yerləşmə

34 Sual: Mənəvi tələbat

geyim

təsir

teatr

-mədəniyyət

elm

35Sual: Ərzaq tələbatının xüsusi çəkisi

80%

70%

-60%

30%

10%

36Sual: Ərzaq tələbatının amili

fiziologiya

-gəlirlər

təminat

yoxsulluq

həyat səviyyəsi

37Sual: Tələbatın sosial mənası

inkişaf

-yoxsulluğun azalması

həyat səviyyəsi

mənəviyyət

hərtərəfli inkişaf

38Sual: Tələbat təbiətdən asılıdır

iqlim şəraiti

-fiziologiya

genetika

dağlıq

aran rayonu

39Sual: Tələbatın integrasiya yolu

-idxal

ixrac

yerdəyişmə

mədəni əlaqələr

iş yerləri

40Sual: Tələbatın müasirliyi

onun standartlaşması

-onun integrasiyası

keyfiyyət

yeni məhsullar

innovasiyalar

41Sual: Şəxsi tələbat

əhali tələbatı

-hər fərdin tələbatı

ictimai

orta sinif

yoxsulluq tələbatı

42Sual: Tələbatın ödənilməsi

-balanslar

proqnozlar

amili

təhsil

tənzimlənmə

43Sual: Tələbatın idarə olunması

-istehsal

resurs

təşkil

tənzimlənmə

inzibatçılıq

44Sual: Biznesin rolu

tələbatı öyrənir

-bazarı tənzimləyir

pul tapır

ticarət təşkil edir

kapital qoyur

45Sual: Tələbat siyasi kateqoriyadır

demokratiya təmin edir

-dövlət siyasəti formalaşdırır

idxalı

ixracı

istehsalı tənzimləyir

46Sual: Tələbat təşkili sistemidir

proqnozlar verir

qiymətləndirir

-yollar axtarır

qanunlar tərtib edir

ölkələrlə əlaqələr qurur.

47Sual: Tələbatın bölgü rolu

istehsalı artırır

-sosial ədaləti təmin edir

gəlirləri formalaşdırır

bazarı təşkil edir

az təminatlılığı azaldır

48Sual: Tələbatda differensiaslaşma

yoxsullar

-orta sinif

varlı təbəqə

aclar

kimsəsizlər

49Sual: Tələbatın əsas ölçüsü

-maddi və mənəvi nemətlər

az təminatlıq

əmtəə təklifi

qiymət

qıtlıq

50Sual: Tələbatın proqnozu

statistik

-normativ

resurs

balans

hesablama

51Sual: Tələbatda maarifçilik

seçim aparmaq

-orqanizmi inkişaf etdirmək

tamahkarlıq

qənaətçilik

millilik

52Sual: Tələbatın region meyarı

əhalinin minimum artımı

-əhalinin həyat səviyyəsi

iş yerləri

ərzaq təhlükəsizliyi

iqtisadi təhlükəsizlik

53Sual: Tələbatın region amilləri

əhali

-iqtisadiyyat

infrastruktura

dövlətçilik

yerli resurslar

54Sual: Regional tələbatın tənzimlənməsi

vəsaitlər

-investisiya

lizing

dotasiya

subsidiya

55Sual: Regional tələbatda mövsümlülük

-kənd təsərrüfatı

iqlim

miqrasiya

turizm

istirahət

56Sual: Tələbatın hüquqları

-konstitusiya hüququ

bizim hüquq

sahibkarlıq

təhsil

səhiyyə

57Sual: Normalar

sosial normalar

-istehlak normalar

artım

ömür

əhali

58Sual: Tələbatın dominantı

əhali

-gəlirlər

yığım

xərclər

demoqrafiya

59Sual: Kollektiv tələbat

pulsuz xidmət

-ictimai yerlər

fərdi tələbat

müəssisə tələbatı

xarici tələbat

60Sual: Tələbat asılıdır

nominal gəlirlərdən

-real gəlirlərdən

nisbi gəlirlərdən

yığımdan

paydan

61 Sual: Tələbat dinamikası

artım

azalma

-struktura

nisbətən

mütləq

62 Sual: Tələbatın statistik göstəicisi

ÜDM da istehlak

-adam başına istehlak

yığım

miqrasiya

idxal

63 Sual: Tələbatın əsas görünən tərəfi

ideal

-real

normativ

hesablama

proqnozlar

64 Sual: Tələbatın qiymətləndirilməsi

statistik

-dinamik

real

imitasiya

eksperiment

65Sual: Tələbatın tədqiqi metodu

sorğu

statistik

iqtisadi riyazi

-amillər

hesablama

66Sual: Tələbatın əsas amili

maddi amil

-insan amili

təbii amil

tənzimlənmə

xarici amil

67Sual: Tələbatın milliliyi

onun həcmi

-onun aparıcı məhsulları

xidmət

təhsil səviyyəsi

mədəniyyət

68Sual: Tələbatın sintetik göstəricisi

natural

-dəyər

artım

struktur

differentiatsiya

69Sual: Tələbat prioritetləri

yığım

-ərzaq

xidmət

qeyri ərzaq

tibbi dərmanlar

70Sual: Kənd əhalinin tələbatı

ərzaq

-fərdi istehsal

dəyirman

nəqliyyat

səhiyyə

71Sual: Təhsildə tələbat asılıdır

uşaqların sayı

əmək haqqı

-maddi təminat

ailə tərkibi

yaşadığı mühit

72Sual: Tələbat tənzimlənməlidir

bütövlükdə

-bəzi məhsularda

xidmətdə

təhsildə

mədəniyyətdə

73Sual: Tələbatın planlaşması

-maksimum

minimum

təqribi

məhdudiyyət

nisbi

74Sual: Mənəvi tələbat

rifah

xidmət

-mədəniyyət

istehlak

davranış

75Sual: Tələbatın dəyişmə yolları

inqilabi

təkamül

-həyat tərz

istehsal

idxal

76Sual: Real tələbat ölçülür

pul gəlirləri ilə

-istehlakla

yığımla

xərclərlə

ərzaqla

77Sual: Tələbatın istehsal amili

xidmət

-maddi istehsal

mənəvi nemətlər

əmək məhsuldarlığı

intensivləşmə

78Sual: Resurslar nəyə təsir edir

əhali tələbatına

-istehsal tələbatına

rifaha

sahibkarlığa

iqtisadi inkişafa

79Sual: Tələbat məhdudlaşmalıdır

zərərli maddələr

cəmiyyətə zidd vərdişlər

-narkomaniya

ərzaq

qeyri ərzaq

80Sual: Mənəvi tələbat asılıdır

maddi tələbatdan

-rifahın

şəhər mühütü

kənd şəxsiyyətdən

kənd

81Sual: Uşaqların tələbata təsir

-dövlət siyasəti

ticarət

ərzaq istehsalı

idxal

ixrac

82Sual: Tələbatda sosial amil

əhali

-sosial qruplar

ali təhsil

dövlət qulluğu

xarici vətənadşlar

83Sual: Tələbatın reallaşması

istehsal

istehlak

-yığım

miqrasiya

narazılıq

84Sual: Tələbatın həcmi müəyyən edir

regionun iqtisadiyyatı

-onun strukturunu

əhalinin

yaşamaq tərzini

inkişaf səviyyəsi

85Sual: Tələbatın modelləri

təsviri model

ideal model

-real

imitasiya

proqnoz

86Sual: Tələbat proqnozlaşır

cari

-strateji

uzunmüddətli

statistik

dinamik

87Sual: Strateji planlaşmada məqsəd

istehsala tənzimləyən

-əhəlinin rifahı

yoxsulluğun azalması

tənzimləmək

idarə etmək

88Sual: Tələbatda aparıcı həlqə

gəlirlərdən asılılıq

-çatılmış səviyyə

tələbatın strukturu

ödəmə səviyyəsi

maksimum istehsal

89Sual: Region əhəlinin tələbatı ödənilmirsə nə baş verir

işsizlik

-miqrasiya

tarazlıq

inkişaf dayanır

mübarizə

90Sual: Tələbat nəyə əsaslanır (Çəki: 1)

qipotezlərə

-elmi mülahizələrə

texnologiyalara

struktur islahatlara

idarəetmə, təcrübə etmə

91Sual: Tələbat nəyə təsir edir (Çəki: 1)

inkişafa

istehsala

-həyat səviyyəsinə

təbii artım

məskunlaşmaya

92Sual: Sosial tələbat asılıdır (Çəki: 1)

maddi tələbat

-ölkədə inkişafda

xarici təsirlərdən

müharibədən

əzilməkdən

93Sual: Qeyri ərzaq tələbatında ev təsərrüfatı ilə bağlıdır (Çəki: 1)

maşınlar

avadanlıqlar

-texnologiyalar

işçilər

heyvandarlıq

94Sual: Tələbatın təşkili növləri (Çəki: 1)

-ictimai tələbat

fərdi tələbat

kollektiv

sahə

ərzaq

95Sual: Uşaqların tələbatın prioritetliyi (Çəki: 1)

təhsil

səhiyyə

-ərzaq

qeyri ərzaq

səhiyyə

96Sual: Sosial tələbatın əsas istiqaməti (Çəki: 1)

istehsal

mədəniyyət

sənaye

-istehlak

xarici əlaqələr

97Sual: Sosial-mədəni sfera (Çəki: 1)

intelektual artım

davranışı formalaşdırır

-insan inkişafını həlli

sənayeni yüksəldir

cəmiyyəti inkişaf etdirir

98Sual: Resurs tələbatı (Çəki: 1)

təbii resurslar

-insan resursları

elmi

texniki

məhsuldar kapital

99Sual: Texnologiya tələbatı (Çəki: 1)

-məhsuldarlığı artırır

əməyi inkişaf etdirir

məhsulun keyfiyyəti

gəlirlər

məsrəfləri artırır

100Sual: Əhalinin tələbatının reallaşması (Çəki: 1)

-tələblə

təkliflə

qiymətlə

məsrəflə

bazarla

101Sual: İstehlak nədir (Çəki: 1)

mədəni tələbatdır

-reallaşan istehlakdır

perspektiv amildir

səyfəlidir

inkişafdır

102Sual: İstehlak və istifadə (Çəki: 1)

eynidir

-fərqlidir

oxşardır

əsasları eynidir

fərqli cəhətləri çoxdur

103Sual: İstehlakın əhali üçün xarakteristikası (Çəki: 1)

maddi nemətlər

-maddi və mənəvi nemətlər

xidmət

elm

dünya görüşü

104Sual: İstehlaka təsir edir (Çəki: 1)

istehsal

-gəlirlər

qiymət

bazar

təklif

105Sual: İstehlakın formaları (Çəki: 1)

-natural istehlak

sənaye məhsulu

kənd təsərrüfatı

elm və təhsil

mədəniyyət

106Sual: İstehlak obyektı (Çəki: 1)

satış məntəqələri

-ticarət

yığım

xərc

hədiyyə

107Sual: İstehlak rifahına təsir edir (Çəki: 1)

tələbatı ödəyir

-həyat səviyyəsi göstərir

yoxsulluğa təsir edir

əhalini məskunlaşır

əhalini inkişaf etdirir

108Sual: İstehlak davranışı (Çəki: 1)

maddi nemətlər

xidmət

-istehlak strukturu

gəlirlər

xərclər

109Sual: İstehsalın strukturu (Çəki: 1) artım

adam başına istehlak

-istehlak növü üzrə

yığım

xidmət

110Sual: İstehlak mənbəi (Çəki: 1)

-natural istehlak

istehsal

idxal

yığım

bağışlanan

111Sual: İstehlaka təsir edir (Çəki: 1)

-gəlirlər

xərclər

ailə

dövlət

ticarət

112Sual: İstehlak tələbi (Çəki: 1)

fizioloji tələb

artım pullar

borc

yığım

-təkrar istehsal tələbi

113Sual: İstehlakın makro modeli (Çəki: 1)

ÜDM

-maksimum istehlak

minimum məsrəf

istehlak tələbi

ixracat tələbi

114Sual: İstehlak bazarının əsas amili (Çəki: 1)

istehsal

-alıcılıq qabiliyyəti

ticarət

tələb

təklif

115Sual: Ərzaq istehlakı (Çəki: 1)

zəruridir

təhlükəsizdir

-prioritet istiqamətdir

sahələri inkişaf etdirir

dayanıqlı siyasətdir

116Sual: Dövlətin rolu (Çəki: 1)

tənzimləyir inzibati yolla

-iqtisadi yolla

güzəştlə

maliyyə yolu ilə

kreditlə

117Sual: Ərzaq tələbini ödəmək üçün nə etmək lazımdır (Çəki: 1)

bazarı qoymaq

-istehsal artırmaq

gəlirləri artırmaq

idxala yer vermək

subsidiyalar vermək

118Sual: İstehsal istehlaka nə verir (Çəki: 1)

onu stimullaşdırır

-təklifi formalaşdırır

tarazlı siyasətlə

təhlükəsizlik

az təminatlılığı azaldır

119Sual: Ərzaq istehlakın keyfiyyət xarakteristikadır (Çəki: 1)

təhlükəsizliyi təmin edir

-əhəlinin yoxsulluğun meyarıdır

tarazlıdır

kompleks inkişafıdır

kənd təsərrüfatıdır

120Sual: İstehlak normaları (Çəki: 1)

-fizioloji normalar

texniki

iqtisadi

sosial
tənzimlənen

121Sual: İstehlak bazarı (Çəki: 1)

əmtəə çoxluğu
xidmət
yığım
əhali
-mal və xidmət

122Sual: İstehlak zamana görə vacibdir (Çəki: 1)

təhlil
-proqnoz üçün
ölçmə
qiymətləndirir
qiymət amili

123Sual: İstehlakın normativ bazası (Çəki: 1)

-qanunlar
hüquqi normativlər
yaşayış minimumu
istehlak səbəti
sosial normalar

124Sual: İstehlakın sosial tərəfi (Çəki: 1)

tələbat

yoxsulluq

yaşayış tərz

-rifah

dünya görüşü

125Sual: İstehlakın proqnozu (Çəki: 1)

bir parametri

-çox amilli

optimal

funksional

xətti

126Sual: İstehlak səviyyəsi (Çəki: 1)

-adam başına

istehlak fondu

ÜDM

artım tempi

azalma

127Sual: İstehlakın nisbi göstərici (Çəki: 1)

maddi və mənəvi nemətlər

-adam başına

ərzaq

qeyri-ərzaq

xidmət

128Sual: İstehlakın gəlirlər əlaqə sxemi (Çəki: 1)

-bir başa

balanlsar

modellər

cədvəllər

nisbətlər

129Sual: İstehlakın tənzimlənməsi (Çəki: 1)

ticarət

yopdan satış

-marketing

strategiya

nisbi planlaşma

130Sual: İstehlakın balans modeli (Çəki: 1)

makro balanslar

-gəlir və istehlak

istehsal

idxal və ixrac

imitasiya

131Sual: Ailənin istehlakı asılıdır (Çəki: 1)

ailə üzvlərinin sayı

-ailə gəlirləri

ailənin vardatı

qohumluk əlaqələri

torpaq sahəsi

132Sual: Məşğulluq təsir edir (Çəki: 1)

istehlaka

-gəlirlərə

istehsala

tələbata

dünya görüşünə

133Sual: Milli gəlirdə istehlak səviyyəsi (Çəki: 1)

80%

70%

-25%

10%

5%

134Sual: İstehlaka təsir edir (Çəki: 1)

sahibkarlıq

-ev təsərrüfatı

xidmət sferasıdır

dövlət orqanları

xarici müəssisələr

135Sual: İstehlakın normaları nədir (Çəki: 1)

istehsal həcmi

-adam başına düşən istehlak

idxal

ixrac

ticarətdə təklif

136Sual: İstehlakın mal quruluşunda əsas yeri (Çəki: 1)

xidmət

yığım

-ərzaq

tikinti

sənaye məhsulu

137Sual: Respublikada istehlak resursları neçə faiz ola bilər (Çəki: 1)

10%

40%

60%

-85%

100%

138Sual: İstehlakın proqnozu (Çəki: 1)

artım

struktur

-adam başına istehlak

amillər

aparıcı həlqə

139Sual: İstehlakın proqnoz modeli (Çəki: 1)

statistik

normativ

-amillər

iqtisadi-riyazi

bir başa hesablama

140Sual: İstehlakın xüsusiyyətləri (Çəki: 1)

sosial

-milli

əhalinin yoxsulluğu

regional

ərazi

141Sual: İstehlakda balans modeli (Çəki: 1)

ixrac balansı

- istehsal və istehlak

idxal balansı

differensial balans

icmai balansı

142Sual: İstehlak proqnozlaşmada əsas tiplər (Çəki: 1)

passiv

-aktiv

imitasiya

təsviri

təqribi

143Sual: İstehlakda əsas amil (Çəki: 1)

- **gəlir**

xərc

ailə tərkibi

iş şəraiti

yoxsulluq

144Sual: Ərzaq istehlakında xüsusiyyətləri (Çəki: 1)

onun dinamizmi

-onun doyma halı

onun elastiliyi

strukturu

sabitliyi

145Sual: Xidmət istehlakında nə pulsuzdur (Çəki: 1)

əmtəə

tikinti

-səhiyyə

təhsil

mədəniyyət

146Sual: İstehlakın səmərəsi (Çəki: 1)

onun iqtisadi səmərəsi

onun tələbata uyğunluğu

-tələbatın ödənilmə dərəcəsi

maksimum istehlak

minimum istehlak

147Sual: Minimal istehlak büdcəsi (Çəki: 1)

istifadə olunmur

az istifadə olunur

-istifadə olunur

tədqiqat obyektidir

müqayisə göstəricisidir

148Sual: Rəşional büdcə (Çəki: 1)

maksimum

minimum

gəlirlərlə uyğunlaşır

-fizioloji tələbata uyğundur

qənaətlidir

149Sual: Regionlarda istehlakın amili (Çəki: 1)

əhali

istehsal

idxal

tələb

-təklif

150Sual: İstehlakın maliyyə əsasları (Çəki: 1)

dövlət büdcəsi

-ailə büdcəsi

bələdiyyə büdcəsi

müəssisələr

sosial müdafiə

151Sual: İstehlakın qorunması (Çəki: 1)

-qanunla

tələblə

təkliflə

dövlət tənizmlənməsi

bölgü sistemi

152Sual: İstehlakda qütbləşmə olmalıdır (Çəki: 1)

yox

bəli

iqtisadi əsaslarla

-bölgü sistemlə

bərabərlik olmalıdır

153Sual: İstehlakın təşkilatlanması (Çəki: 1)

ticarət

-marketing

natural

bölgü

təminat

154Sual: Ticarətin formaları (Çəki: 1)

yopdan satış

pərakəndə

-marketing

pulsuz

kollektiv

155Sual: İstehlak sferası bölünür əsasən (Çəki: 1)

sənaye

tikinti

-əhali

kənd təsərrüfatı

turizm

156Sual: İstehlakda ixracat yolu (Çəki: 1)

birbaşa

-gəlmə turizmi

Satış

hədiyyə

mövsümü

157Sual: İstehlaka görə qütbləşmə (Çəki: 1)

yoxsul

-orta təbəqə

varlı

ac

orta bal

158Sual: İstehlak bazarının yerləşməsi vacibdir (Çəki: 1)

-rayonlar üzrə

funksional vəzifə

müəssisə

xarici əhali üçün

kənd və şəhər

159Sual: İstehlak bazarı deyil (Çəki: 1)

ərzaq

qeyri ərzaq

xidmət

-müəssisədə istehlak

xarici bazarlar

160Sual: Tələbatın psixoloji amil (Çəki: 1)

vəzifə

-dünya görüşü

ictimai tərbiyə

əhalinin yaşayışı

etnik

161Sual: Tələbat və istehlak əlaqəsi nə ilə baş verir (Çəki: 1)

artımla

-istehlak tələbatı təkmilləşdirir

azaldır

tarazlaşdırır

qərar qəbulunu təkmilləşdirir

162Sual: İstehlakda ərzaqın faizdən yuxarı olması nə deməkdir (Çəki: 1)

-yoxsuldur

varlıdır

orta təbəqədir

əhali yaxşı yaşayır

ədalətlidir

163Sual: Xidmət neçə fazi olmalıdır (Çəki: 1)

10%

11%

12%

-30%

40%

164Sual: Çörək istehlakı ildə nə qədərdir (adam başına) (Çəki: 1)

10 kq

20kq

30kq

-80 kq

75kq

165Sual: İstehlak mədəniyyəti nədir (Çəki: 1)

qənaətdir

tələbə görə seçimi

-ağıllı xərcdir

perspektivdir

özünü aparmaqdır

166Sual: Sosial ədlət nə ilə baş verir (Çəki: 1)

istehlak ölçüsü ilə

-gəlir və istehlakın uyğunluğu ilə

korrupsiya

rüşvətxorluq

istismar ilə

167Sual: İstehlakda uzaq görənlik (Çəki: 1)

-istehsal istehlakı

yığım istehlakı

cari istehlak

israfçılıq

bağışlamaq

168Sual: Varlı əhalinin istehlakı artıqdır (Çəki: 1)

tikinti

-mənzil

maşın

torpaq

ərzaq

169Sual: Yoxsul əhalinin istehlakın əsasən ibarətdir (Çəki: 1)

-ərzaq

qeyri ərzaq

maşın

ev

səyahət

170Sual: Pulsuz xidmət daha çox hansı ailələrə şamildir (Çəki: 1)

uşaqlı

subay

penisionerlər

-qaçqınlar

gəlmə

171Sual: Yığımın istehlaka təsir edir (Çəki: 1)

-onu azaldır

artırır

sabit saxlayır

gələcəyi təmin edir

rifahı yaxşılaşdırır

172Sual: İstehlak faydalıdır (Çəki: 1)

-ictimai baxımdan

fərdi baxımından

sənaye marağı

ərazi baxımından

idarə etmə baxımından

173Sual: Faydalıq nədir (Çəki: 1)

-meyardır

əmək şəraitidir

fərdi haldır

inkişafdır

rəqabətdir

174Sual: İctimai faydalılıq (Çəki: 1)

funksiyadır

amillərin təsiridir

tənzimləmədir

mexanizmlərdir

qanundur

175Sual: İstehlakın maksimumlaşdırılması (Çəki: 1)

planlaşmada

məqsədli proqramdır

-meyardır

tədbirlərdir

tələbdir

176Sual: Maksimum faydalıq funksiyası (Çəki: 1)

$f(x)$

- $\max f(x_1, x_2, \dots, x_n)$

$a_1 + b_1x$

an x_n

a₁-b₁x

177Sual: İstehlak gəlirlərdən necə asılıdır (Çəki: 1)

xətti

-üstlü funksiya

pareto

çox amilli

qeyri xətti

178Sual: Ərzaq hansı xətlə hara qədər artır (Çəki: 1)

xətlə həmişə

-xətlə doyma

qeyri xətti

ekskopolasiya

kor reaksiya ilə

179Sual: İstehlakın tənzimlənməsi (Çəki: 1)

-dövlət tənzimlənməsi

bazar

sahibkar

regional

inzibatçılıq

180Sual: İstehlakda reklam (Çəki: 1)

vacibdir

-bəzi məhsullara qadağandır

əlmliklə vacibdir

televiziya, reklam

radio

181Sual: isthlak və qiymət (Çəki: 1)

asılı deyil

üzvü bağlıdır

-qiymət artıma istehlaka azaldır

qiymət tənzimlənilir

qiymət dəyişir

182Sual: İstehlak qiyməti nədən asılıdır (Çəki: 1)

-maya dəyərindən

vaciblikdən

qıtlıqdan

təklifdən

gəlirdən

183Sual: Qiymət artımı nəyə təsir edir (Çəki: 1)

-istehlakın həcminə

gəlirlərə

onun strukturuna

tələbə

bazar təklifinə

184Sual: İstehlak qiymətinə əlavələr (Çəki: 1)

gətirilmə xərclər

-əlavə xərclər

vergi

mənfəət

bonus

185Sual: İstehlak qiymətə təsir edir (Çəki: 1)

rifaha

-təminata

yığıma

yoxsulluğa

yaşayış tərzinə

186Sual: Qiymətlərin tənzimlənməsi (Çəki: 1)

-qanunla

inzibatçılıqla

icra orqanları

müəssisə

dövlət

187Sual: Qiymət pula necə təsir edir (Çəki: 1)

artırır

-inflyasiya baş verir

emisiyaya səbəb olur

yığma səbəb olur

istehlakı dəyişir

188Sual: İstehlak qiyməti daha çox inhisardan asılıdır (Çəki: 1)

təbii inhisar

-sünni inhisar

qıtlıq

izafə xərclərdən

sünni tənzimləmədən

189Sual: Tənzimlənən qiymətlər tətbiq olunur (Çəki: 1)

qəza istehlakı

enerji

nəqliyyat

rabitə

-qeyri ərzaq

190Sual: Qiymət nədir (Çəki: 1)

-siyasətdir

mexanzimdir

iqtisadi prosesdir

formadır

üsuldur

191Sual: Xarici və daxili qiymətləri nə ilə tənzimləyir (Çəki: 1)

-gömrük ödəmələri

qanunlar

vergilər

qadağalar

kvotalar

192Sual: Vergi ilə tənzimləmə nə verir (Çəki: 1)

-istehlakı azaldır

artırır

əhalinin alıcılığına təsir edir

tarazlığı artırır

gəlirləri tənzimləyir

193Sual: Sosial vergilər vacibdir (Çəki: 1)

gələcək istehlaka təsir edir

-pensiyları artırır

cari xərcləri azaldır

dövlət siyasətidir

sosial siyasətdir

194Sual: İstehlak siyasəti (Çəki: 1)

-dövlət siyasətidir

ictimai tənzimləmədir

sosial ədalətdir

rifahdır

qeyri bərabərlikdir

195Sual: İstehlak mədəniyyəti necə formalaşır (Çəki: 1)

dinamikada

tələb və təkliflə

-ictimai inkişaf

mədəni məhsullarla

əhəlinin inkişafına istehlak

196Sual: Mədəni obyektlər (Çəki: 1)

klublar

teatr

-mədəniyyət məhsulu

onun planlaşması

qiymət

197Sual: Mədəniyyət istehlakdan asılıdır (Çəki: 1)

qiymətdən

-əhəlinin tələbindən

müəssisədən

şəhərdən

kənddən

198Sual: Mədəniyyət istehlakına dəstəyi kim göstərir (Çəki: 1)

-dövlət

müəssisə

rabitə

iş yerləri

əhəli

199Sual: Tələbin ödənilməsinin nəticəsi (Çəki: 1)

rifahı artır

-iqtisadi artım

işsizlik

regional inkişaf

məskunlaşma

200Sual: İstehlakın makroiqtisadi bölgüsü (Çəki: 1)

istifadə

yığım

ehtiyat

-istehlak resursları

xərclər

201Sual: İstehlakın amili (Çəki: 1)

-ÜDM

yığım

əhali

sənaye

xidmət

202Sual: Təminat səviyyəsi (Çəki: 1)

tələbat

-tələbatın ödənilmə dərəcəsi

faktiki istehlak

nisbi istehlak
ərzaq məhsulu

203Sual: İstehlakda ierarxiya (Çəki: 1)

həcminə görə
-tələbatın vacibliyi
ödənilmə dərəcəsi
istehslada rolu
ÜDM-da xüsusi çəkisi

204Sual: İqtisai sahələr necə bölünür (Çəki: 1)

xarici bazara istiqamətlər

-əhəlinin tələbata ödəyən
satış üçün
xammal
son məhsul

205Sual: Sahələrin son məhsulu hansı sənayedə çoxdur (Çəki: 1)

neft
kimya
-ərzaq
xidmət
kənd təsərrüfatı

206Sual: İstehlak və aralıq məhsulu (Çəki: 1)

10-80%

30-60%

-45-55 %

70-10%

80-20%

207Sual: İstehlakın sahə quruluşuna daxil deyil (Çəki: 1)

sənaye məhsulu

kənd təsərrüfatı

xidmət

nəqliyyat

-idxal

208Sual: İstehlakın idarə edilməsi orqanları (Çəki: 1)

daxili işlər

təhlükəsizlik

-icra orqanları

bələdiyyə

yerli müəssisələr

209Sual: Əhali istehlakının sosial-iqtisadi rolu (Çəki: 1)

-rifahı tənzimləyən

kommersiya marağı

daxili təhlükəsizlik

idxal

ixrac

210Sual: Əhali istehlakında fərqləri nəzərə alınması (Çəki: 1)

istehlaka stimül

-bazarın segmentləşməsi

inzibati müdaxilə

planlaşma

əlavə resur ayırması

211Sual: İstehlaka təsir edən dövlət mexanizmləri (Çəki: 1)

maliyyə

kreditlər

-vergi azadılması

məhsulun satışı

istehlaka stimül

212Sual: İstehlak amili olaraq müavinat forması (Çəki: 1)

pulsuz xidmət

təqaüdlər

-müavinatlar

qiymət güzəşi

vergi azaldılması

213Sual: İstehlak bazarı orqanları (Çəki: 1)

marketinglər

-sahibkarlar

dövlət

müəssisə

yerli orqanlar

214Sual: İstehlakçı hüquqları qorunur (Çəki: 1)

-qanunla

cərimə ilə

sığorta ilə

dövlət nəzarəti

bazarın artımı

215Sual: İstehsal və istehlakda əsas aparıcı rol (Çəki: 1)

istehsal

istehlak

-qarşılıqlı təsir

idxal

ixrac

216Sual: İstehlak qiyməti dəyişir (Çəki: 1)

tələbdən

təklifdən

alıcılıq qabiliyyəti

-maya dəyərdən

dövlət tənzimlənməsindən

217Sual: Dövlətin istehlak bazarında rolu (Çəki: 1)

bir başa

dolayısı

-iqtisadi mexanizmlər

sosial mexanizmlər

inzibatçılar

218Sual: İstehlak sferası özəlləşib (Çəki: 1)

80%

10%

-98%

15%

20%

219Sual: İstehlak sferasında qərar qəbulu kim edir (Çəki: 1)

maddi vəziyyət

-istehlakçı

region

dövlət

əhali

220Sual: İstehlakın səmərəsi (Çəki: 1)

onun xərcləri

onun kalorisi

-onun istehlakçıya uyğunluğu

maksimum hədd

minimum

221Sual: İstehlakçıların motivi (Çəki: 1)

onun təhsili

-mədəniyyət

iqtisadi imkanlar

ailə tərkibi

iş şəraiti

222Sual: Pensiyaçıların istehlak davranışı (Çəki: 1)

tibbi dərmanlar

kalorili yeməklər

-dieta

geyimlər

maşınlar

223Sual: İstehlakın proqnozu (Çəki: 1)

uzunmüddətli

-qısamüddətli

cari

perspektiv

10 il

224Sual: Gəlir və istehlak əlaqələrinin təsviri (Çəki: 1)

artma

azalma

-elastik əmsalları

normalar

statistika

225Sual: Modellərin müasirliyi (Çəki: 1)

statistik

-ekonometrik

reqresiya

xətti

funksional

226Sual: İstehalkın dinamikası (Çəki: 1)

artım

azalma

-keyfiyyət dəyişmələri

inzibatçılıq

tənzimləmə

227Sual: İstehlaka təsir etmir (Çəki: 1)

pensiya

əmək haqqı

-muzdlu əməyə görə haqq

sahibkarlıq

müavinat

228Sual: İstehlak stimulyaradır (Çəki: 1)

-məhsuldarlığı artır

ömrü yüksəldir

razılığı aşılıyır

təbii artım

siyasi fəaliyyət

229Sual: İstehlak nəyi tənzimləyir (Çəki: 1)

istehsal münasibətləri

-bölgü münasibətləri

ədalətliliyi

bərabərsizliyi

bərabərliyi

230Sual: İnflyasiya istehlaka necə təsir edir (Çəki: 1)

alıcılıq qabiliyyəti azaldır

istehalkın həcmi azaldır

-bəzi məhsulları azaldır

yığıcı azaldır

riskləri artırır

231Sual: İstehlaka daha çox nə təsir edir (Çəki: 1)

qiymət

vergi

-bahalaşma

qıtlıq

bolluq

232Sual: İstehlakda prioritetlər (Çəki: 1)

mənəvi istehlak

xidmət istehlakı

-maddi istehlak

qeyri ərzaq

bahalı mal

233Sual: Uşaqlar istehlaka necə təsir edir (Çəki: 1)

azaldır

-gəlirlərə təsir edir

ev təsərrüfatına

ailə də istehlaka

fərdi istehlak

234Sual: Hansı sahə əhali istehsalı ilə bir başa əlaqəlidir (Çəki: 1)

sənaye

xidmət

kənd təsərrüfatı

-rabitə

elmi və texniki tərəqqi

235Sual: Aralıq istehlak nədir (Çəki: 1)

-istehsal daxili

son məhsul

xammal sərfi

əmək məsrəfi

itkilər

236Sual: Əhlainin yığım motivi (Çəki: 1)

cari istehlak

məhsuldarlıq

-perspektiv istehlak

sənaye istehlakı

xidmət istehlakı

237Sual: İstehlakın fərdi amili (Çəki: 1)

məhsuldarlıq

sənaye potensialı

insan fiziologiyası

-insanın təhsili

mədəniyyət

238Sual: İstehlak motivi (Çəki: 1)

-insan motivi

istehsal amil

coğrafi amil

demoqrafik amil

xarici amil

239Sual: Təhsilə tələbat aıslıdır (Çəki: 1)

uşaqların sayı

-əhalinin sayı

sinifdən sinfə keçmək

elmi-texniki tərəqqi

idarəetmə

240 Sual: Səhiyyə tələbatı (Çəki: 1)

səhlamlıq

-əhali

iş şəraiti

ekologiya

təhsil

241 Sual: Təbii resurslar istehlaka necə təsir edir (Çəki: 1)

iqlim şəraiti ilə

istehsal tələbatı formalaşdırır

-istehlak bazarına təsir edir

məşğulluq artır

gəlirləri formalaşdırır

242 Sual: Təbii coğrafi şəraitə uyğun (Çəki: 1)

xidmət təşkil olunur

-istehsal mallar təklif olunur

menecment formalaşır

ərazi yerləşməsi

sosial müdafiə təşkil olunur

243 Sual: İstehsalın idarə metodları (Çəki: 1)

-komplekslik

sistemlik

tarazlıq

şərait yaratmaq

inzibati

244Sual: İstehsalın normaları təsdiq olunur (Çəki: 1)

milli məclis

-nazirlər kabineti

prezident

sahələr

bələdiyyələr

245Sual: Yerli bazarları kim tənzimləyir (Çəki: 1)

icra orqanları

nazirlər

-bələdiyyələr

sahibkarlar

müəssisələr

246Sual: Kollektiv istehlaka nə daxildir (Çəki: 1)

səhiyyə

ictimai iaişə

parklar

-pulsuz xidmət

yol təsərrüfatı

247Sual: Mənzillərin tələbatı nədən asılıdır (Çəki: 1)

tikintidən

-alıcılıq qabiliyyətindən

qiymətdən

pul vəsaitlərindən

dövlətdən

248Sual: Səhiyyə tələbatının əsas göstəricisi (Çəki: 1)

əhali

-xəstələrin sayı

pul vəsaiti

müəssisə

investisiya

249Sual: Təhsil tələbatı (Çəki: 1)

uşaqların sayı

-əhəlinin sayı

müəssisələr

kapital qoyuluşu

gəlirlik

250Sual: İstehlak strukturunda xidmət xərci (Çəki: 1)

20%

-70%

5%

3%

2%

251Sual: Məişət tələbatı (Çəki: 1)

təminat səviyyəsi

-ev əşyaları

maşınlar

geyimlər

evlər

252Sual: İstehlakın məhsullar üzrə strukturunda aparıcı sahə (Çəki: 1)

-yüngül sənaye

ağır sənaye

maşınqayırma

emal sənayesi

hasilat sənayesi

253Sual: İstehlakın tənzimlənməsi yolu (Çəki: 1)

bazarın təşkili

-gəlirlərin sayı

qiymət

tələb

təklif

254Sual: İstehlakın nisbi göstəricisi (Çəki: 1)

-adam başına istehlak

rasional nisbətlər

minimal istehlak

ərzaq və qeyriərzaq nisbəti

turizm məhsulu

255Sual: Sahələrin potensial tələbata asılıdır (Çəki: 1)

əsaslı vəsait

-bütün mənbələr hesabına investisiya

istehsal həcmi

iş qüvvəsi

artım tempi

256Sual: İstehlakın rasional strukturu (Çəki: 1)

bütün istehlakda xidmət

-bütün istehlak nisbətlərinin fizioloji tələbata uyğunluq

məsrəflər

mənfəət

əmtəə dövriyyəsi

257Sual: Ticarətin rolu (Çəki: 1)

-istehlak tələbatına uyğun təklif

iş yerləri

müəssisələrə təsir edir

yerləşmə sxemi

əhalinin sayını nəzərə almaq

258Sual: İqtisadiyyatda tarazlıq (Çəki: 1)

makrotarazlıq

-sahələrarası

gəlirlər və istehlak

regionlar arası

mal və xidmət

259Sual: Xidmət istehlaka təsir edir (Çəki: 1)

tələbata görə

-digər tələbatların ödənilməsi

gəlirlər

qiymət istehlakı

təklif

260Sual: Xidmətlərdə istehsalın xüsusi çəkisi (Çəki: 1)

70%

-60%

30%

11%

20%

261Sual: İstehlakın formalaşma mənbələri (Çəki: 1)

Sənaye məhsulu

-Əmtəə və xidmət bazarı

Kənd təsərrüfatı məhsulu

Xərclər

Ehtiyatlar

262Sual: Əhali xərclərinə təsir edən aparıcı amıl (Çəki: 1)

Tələbat

Resuslar

-Əhali gəlirləri

İdxal

İxrac

263Sual: Əhali yığımının mənbəyi (Çəki: 1)

-Gəlirlər

Tələbat

əmtəə və xidmət bazarı

Demoqrafiya

Sosial marketinq

264Sual: Ərzaq tələbatı hansı sosial qrup üçün xarakterikdir (Çəki: 1)

varlı təbəqə

Orta təbəqə

-Yoxsul təbəqə

Kənd təsərrüfatı işçiləri

Kənd əhalisi

265Sual: İstehlakın diferensiasiyasının əsas səbəbi (Çəki: 1)

əmək məhsuldarı

yaşayış yeri

Sosial vəziyyəti

-gəlirlərin retfikasiyası

Xarici təhsil

266Sual: İstehlak və gəlir arasında əlaqə hansı modell ə təsvir olunur (Çəki: 1)

Funksional

Xətti

-rekresiya

Optimal

Analitik tənliklər

267Sual: Əhali İstehlakının əsas göstəriciləri (Çəki: 1) əhalinin məşğulluğu

-istehlak resuslarının həcmi

Investisiya

Dövlət gəlirləri

Xarici resuslar

268Sual: Real gəlirlərə təsir edən amillər deyildir (Çəki: 1)

Qiymət

Tələbat

İstehlak

əmtəə təklifi

-demoqrafiya

269Sual: Hansı metod gəlirlə xərcləri əlaqələndirir (Çəki: 1)

Birbaşa hesablama

Normativ

Statistik

-balans

Riyazi

270Sual: istehlaka sahibkarlığın təsiri hansı istiqamətdə baş verir (Çəki: 1)

-istehsal həcmi artırır

İdxal azalır

İxracat artır

Gəlirlər artır

Məşğulluq yüksəlir

271Sual: Yığım artdıqda istehlak necə dəyişir (Çəki: 1)

Artır

Sabitləşir

Müntəzəm dəyişir

-Azalır

İdarə olunur

272Sual: istehlak davranışının modeli nədir (Çəki: 1)

Gəlirlərin dinamikası

-istehlakın struktur dəyişməsi

Prioritetlərin qoyuluşu

Resusların səmərəsi

Dövlətin tənzimlənmə siyasəti.

273Sual: Tələbat proqnozunun elmi əsası (Çəki: 1)

Konsepsiya

-Hədəflər

Resuslar

Modellər

Mexanizmlər

274Sual: Gələcəyə baxış konsepsiyası nəyə əsaslanır (Çəki: 1)

Beynəlxalq təcrübəyə

-rifahın yüksəldilməsinə regionların inkişafına

Yoxsulluğun azalmasına

Inteqrasiya

Istehsaldan

275Sual: Fərdi istehlak hansı parametrlərdən asılıdır (Çəki: 1)

Istehsaldan

Bölgüdən

-fərdi gəlirlərdən

Usaqların sayından

ərazi məskunlaşmasından

276Sual: istehlakın tənzimləmə mexanizmləri (Çəki: 1)

Tələb

Təklif

-tələb və təklifin tarazlığı

Qiymət

Qiymət

277Sual: Xidmət istehlakı hansı əhali üçün xarakterikdir (Çəki: 1)

Yoxsul

-varlı

Təhsil işçisi

Mədəniyyət xadimləri

Elmi işçi

278Sual: Xidmət sferasının istehlakda xüsusi cəkisi necə faiz ola bilər (Çəki: 1)

1%

5%

3%

-30%

70%

279Sual: Xidmət istehlakı növü deyildir (Çəki: 1)

Təhsil

Səhiyyə

mədəniyyət

nəqliyyat

-maşın qayırma

280Sual: Pullu xidmət istehlaka təsir edir (Çəki: 1)

-Istehlakı artırır

Strukturu dəyişir

Gəlirləri artırır

Qütbləşməni yüksəldir

əmanətləri azaldır

281Sual: Tələbatın iqtisadi rolu. (Çəki: 1)

ÜMD

iqtisadi potensialı yüksəltmək

-həyat səviyyəsini yüksəltmək

məşğuluğu təmin etmək

az təminatlılığı ləğv etmək

282Sual: İnkişaf etmiş ölkələrdə xidmətin xüsusi çəkisi (Çəki: 1)

-30%

40%

50%

15%

5%

283Sual: Xidmət istehlakdan asılıdır (Çəki: 1)

-keyfiyyət

kəmiyyət

əhalidən

dəmoqrafik tərkibindən

xarici vətəndaşlar

284Sual: Pulsuz xidmət kim tərəfindən ödənilir (Çəki: 1)

sahibkar

müəssisə

-dövlət

icraçı

əhali

285Sual: Pullu xidmətinin maliyyəsi (Çəki: 1)

müəssisə

-əhali

dövlət

özəl sektor

xaricilər

286Sual: İnnovasiya tələbatı (Çəki: 1)

-yerli texnologiya

avadanlıqlar

binalar

iş güvvəsi

elm və texniki

287Sual: İstehlakın reklamı nə üçündür (Çəki: 1)

kommersiya

-sağlamlıq

bazarın təşkili

rifahı üçün

qənaətçilik

288Sual: İstehlakçı hüquqları qorunur (Çəki: 1)

normalrla

dövlət inhisar tədbiri

-qanunla

hüquqi sənədlər

ictimai rəy

289Sual: İstehlak keyfiyyəçliyinin tədqiqi metodu (Çəki: 1)

kəmiyyət təhlili

keyfiyyət təhlili

-sorgu materialları

proqnoz üsulları

aparıcın amilin tənzimlənməsi

290Sual: Kənd əhalisinin istehlakında rol oynayır (Çəki: 1)

xərc

-natural təsərrüfat

yığım

demoqrafiya

idxal

291Sual: Kəndin əhalisinin həyat səviyyəsi (Çəki: 1)

məskunlaşma

miqrasiya

-istehlak səviyyəsi

istehsal

idxal

292Sual: Şəhər əhalisi öz tələbatını ödəyir (Çəki: 1)

natural təsərrüfat

qonşu və qohum köməyi

-xərclə

yığım

pulsuz

293Sual: İnfrastruktura tələbatında sosial rolu (Çəki: 1)

sənaye potensialı

-əhəlinin xidmət tələbatı

kənd təsərrüfatı

dövlət qulluğu

şəhər tələbatı

294Sual: Pulzus infrastruktura (Çəki: 1)

nəqliyyat

kommunal

-səhiyyə

mədəniyyət

istirahət

295Sual: İstirahət hüququ (Çəki: 1)

-məzuniyyət

xəsətlənmək

turizm

sərbəst vaxt

bazar və şənbə

296Sual: Uşaq istehlakı asılıdır (Çəki: 1)

həyat səviyyəsindən

-sağlam ana mühitindən

tibb sənayesindən

yaşamaq tərzindən

qinetik

297Sual: Səhiyyə tələbatına kömək (Çəki: 1)

-pulsuz səhiyyə

pullu səhiyyə

müəssisə səhiyyəsi

dövlət himayəsi

səyyah müalicə üsulları

298Sual: Təhsil hüquq tənzimlənmə (Çəki: 1)

normalar

-qanunla

nəzriliklər

əhali

bələdiyyə

299Sual: İstehlak hüququ (Çəki: 1)

işləmək

-məhsul və xidmət seçmək

təhsil almaq

turist səyahəti

təhsil müəssisəsini seçmək

300Sual: Mədəni tələbat asılıdır (Çəki: 1)

təhsildən

gəlirlərdən

-dünya görüşündən

ziyalı təbəqədən

qiymətdən